



**BAKI
SLAVYAN
UNİVERSİTETİ**

TƏDRİS RAZILIĞI



Slavyanşünaslıq üzrə regionun birinci universiteti

TƏDRİS RAZILIĞI

(LEARNING AGREEMENT)

TƏDRİS İLİ: 20___ / 20___ SEMESTR: PAYIZ YAZ PAYIZ/YAZ

ACADEMIC YEAR: 20___ / 20___ TERM: FALL SPRING

FALL/SPRING

Tələbənin Adı, Soyadı Student`s Name , Surname	
Tələbənin e-mail ünvanı Student`s e-mail address	
Ölkə Country	
<i>Tələbə biletinin nömrəsi</i> Student ID Number	
Pasport nömrəsi Passport Number	
Göndərən universitet/ institut Sending University/ Institution	
Fakültə / İnstitut Faculty / Institute	
İxtisas Major / Field of Study	
Getdiyi ali təhsil müəssisəsi Host Institution / İnstitut	
Getdiyi fakültə Host Faculty	
Getdiyi ixtisas	

Host Major / Field	
Ölkə Country	

DƏRS PROQRAMI (STUDY PROGRAM)

Gedilən universitetdə alınacaq dərslər Courses at the Host University				Göndərən universitetdə sayılacaq dərslər Courses at the Home University		
1	Kodu Code	Dərsin adı Course Name	Kredit Credit	Kodu Code	Dərsin adı Course Name	Kredit Credit
2						
3						
4						
5						
6						
7						
8						
9						
Toplam kredit (Total credits)				Toplam kredit (Total credits)		

<i>Tələbənin imzası</i>	<i>Tarix:</i>
<i>Student`s Signature</i>	<i>Date:</i>
<i>Göndərən ali təhsil müəssisəsi/ Sending Institution</i>	
<i>Fakültə dekani/ Faculty Dean</i> <i>Adı, soyadı/ Name , Surname</i>	

İmza/ Signature

Tarix/ Date

Tədris şöbəsinin müdiri/ Head of Academic Department

Adı, soyadı/ Name, Surname

İmza / Signature

Tarix/ Date

Qəbul edən ali təhsil müəssisəsi/ Host Institution

Ali təhsil müəssisəsinin nümayəndəsi/ Institutional Coordinator

Adı, soyadı/ Name, Surname

İmza/ Signature

Tarix / Date